

Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaliyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

ATÖT-in Minsk grubunun
hemdeş ölkesi Fransa yenid-
en feallıştı. Bu tür olaraq
resmi Parisin budaşılı konfe-
şanlığında da emirlerine bağlı-
dı. Meluru olduğu kimi
Fransa Sanatının şefi Jér-
ôme Largenin rehberlik ettiyi nü-
mayende Ermenistan'da sefer-
di. Sanatın xoçları elşəqlər,
müdafiə ve silahlı qızılərlər
komissiyasının sadri, fraksiya
rehberi ve Ermenistan-Fran-
sa dostluğun rəhbərini
de qatıldıq genis tərkibli nü-
mayende heyəti 3 gün erzində
Yerevanda qurdu.

Fransızlarda onda "ermenî soyunuñm" inñ iddânum ile bağlı toþüðberde ñıalet ettiler. Sefer erasında Senat sadır Jérar Larße - ermeniler üçün belli bir añaç amâzı zamanda salıv etmek Fransa- nın Ermenistanla hamleçiyini önenmiştiñ etimâlini meqâsið daşyðım" bildiril. Senat sadır deyib ki, öksekinde ne qeder siyasi bañışı moxallîfîlyi hûnks sâne da, bûlövâde Fransa ermenâmları yanında dayanır. Larße elave edib ki, resmi Ermenâmlar yarındaydı etmek üçün Mînî grupunun, yanı hanedânî institutunun reaþıllıyetindeki gürbîlendirmeli ve artıq bitmiş he-sab olunan "Qarabaþ münâqâse-i"nın halı pressesine müâdxâle etmeliydi. Yerevan hükümeti fransız çoqaq üçündə qondarla sergi de hazıryârlı. Ermenistan Xaricî işler naziri Ara Ayvazyan Fransa Senatının sadır Jérar Larseye sor-gî baradı ve tewârîf malumâtları soñan şubekede yayıldı. Fotolarдан aydın olur ki, Ayvazyan Fransa Senatının sedrini inandırmaq üçün derin-qâbıñdan çıxır. Ara Ayvazyan Jérar Larßen inandırmaqça kibî, 161 kilsa, 600 + yañın

xəckar, saray, körpü ve 19 mine yaxın muzey eksponatı da daxil olmaqla 1500-a yaxın maddəyənə meyakın "təhlükə" altındadır. Ermenilərin xisəti budur və belə bir yaradılış miliyyət qongşu olağın özü təhlükədir. Üstəlik, həmisi ermənipərəst mövqeləri ilə diqqət çəkən Fransa hökumətinin bu dəfədə belə bir saxta tədbirə Senat idarəsi Jérar Largeni göndərməsini planlaşdırmaq o qədər çətin deyil.

Jerar Lhez 2001-ci ilde İşte tərəfindən "ermeni soyqırımı"nın tanınmasına xatiridən "ermeni" esilli fransızların bütövün çatılıklarla bayırmayaq, fransız comiyatına uğurla integrasiyasına və töhfələr vermesinə layiq ol cavab" kimi deyərdi. Keçmiş İl 25 noyabrda Fransa həkumətində "Dağılıq Qaraağın müstəqilliyinin tanınması" teklif edən qəhnəməni xatirdən sedr vurğuluya biki, bu adımdan Ermenistən etibarını doğrulmaq üçün atılıb. ATƏT, Al ve digər baynəlxalq təşkilatlar sençrığ mövqət tərəfindən Fransa senatorlarının demək olar ki, yekindiliyilə biki qəhnəməni destekleməsinə sebeb olub. Senat赤azərbaycan'dan saxlanan "herbi asilerin" derhal qeyd gərtəş qaytarılması və azad olunmuş arazilərdə "ermeni tarihindən 1851-ci ilənə mehdi edilməsine" son güvənliliklə da işəb etdiyiləri bildir. Bir sözü, Fransa Senatının sedr 30 İllik işgaldən sonra azad olunmuş azıralardan tekzib



refindən saxlanılıdı: İddia olunur
naməl eməni işlidi herbi asırı
məsələsinə dənə Satın sadrının
şəhərin şəhər edib: "Azerbaiyancan
tezliq deyilər bəyin edib ki, 10
noyabr Bayatından sonra
Azerbaiyan grazincəsindər
məlik diversan qrupunun üzvləri
herbi asır deyil və bu cür deyər-
ləndirlər bilməz. Bu, ancaq bizim
dəyidimizlər bəş şey deyil, bəyin-
xalq hüquq da sözügedən məsə-
ləni mələk və cüt təvələ edir.
Buna görə Fransa Sənatının
səfərindən bəhə kontekstində
Azerbaiyancan qarşı səsləndirin
iňtihalı qabub etmə, avzadı-


regionda sülhün bərqərar olması
dan narahatdır? Bu narahatlığın
səbəbi nadir?".

Bu arada Rusya Prezidenti Vladimir Putin ile Fransız hemkari Emmanuel Macron arasında telefon danışıği olub. Kremlin mebubat xidmətinin məlumatına görə, ölkə başçıları telefon danışığı zamanı Qarabağdakı son veziyəti müzakirə edib. Bundan eləvə, gündəlilikdə olan digər aktual mövzular etrafında fikir mübadiləsi aparılıb.

Politoq Məhammed Əsədul-lazadə "Şərq"ə deyib ki, Rusiya Qarabağda sühəmeramlı fəaliyyətindən eləvə prosesə Fransanı

Fransa yenə mövqeyini dəyişməyib

Bu ölkə hər addımda ermənipərəst mövqeyini ortaya qoyur



Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

dilmez hırsızları izinini unutradı, Azərbaycan'a, güya, erməni mədəniyi işinə məhv etməsi ile bağlı böyük tələbatın almış olduğu rəyikarlıqları qızılıpxır. Görünür, Lərse dövlətərək, Böyük tələbüyü ilə verhadilərin toxunxulaklığının principlerini, həmçinin öz dövlətlərinin da sesvermesi ilə qəbul olunmuş BMT TS-4 məlumat qəhaməsinin unutub. Hemçinin, Fransanın TS üzvü kimi BMT Qəlnəmanlarının yerine yelkirən müsəlman işçilərinin daşdırıldığı, həmçinin Minskgrupunda hemsədə olduğunu da münaqşasının həlli üçün heç bir addım almadınları da kim Üzərinə götürdürlər? öhdəlikləri la qatıylı uzlaşır. "Senat sadrı öz apqalmanırları bərterədən Minsk qrupunun fealiyyətinin yenidən canlandırılmasına, onun işinə yeni impuls verilməsinə çənəş edir. Diger tərəfdən isə aqəm-neperası və anti-Azərbaycan, anti-Türkiyə mövəcə nümayəstidir. Senat sadrının Yerevanda teşkil edilmiş bir şərqi görkəmlərindən yola çıxıraq, Türkiyəde və "art-sən" erməni mədəniyyətinin Izmir'i "nın silinmişindən bəhs etməsi, adət dəsək, siyasi ciddiliyəndən uzaqdır." S. Dağfarov

kimi üzerine götürdürüy öhdelikler-
te qatıyen ulaşır. "Senat sadri
öç açılmasına bir terafed
Minsk grubunun faaliyetinin
canlanmasına, onu işine
impiyul impulse vermesine çağırır.
Diger terafedde ise açığ emre-
nipesar ve anti-Azırbaycan, anti-
Türkiye söylem nümayış etdirir.
Senat sadrinin Yerelvanda teşkil
edilmiş bir sergide gördüklerinden
oluya çıxarır, Türkiye'de ve "art-
sa" da "ermen" maddeyininten
lizileri"nin silmisenmeden beha-
leşmesi, sade dille desek, sıfıra
ciddiividalarla üzurdir. Sıfıra

Medi
cınan Larşenin bu
gün de mühl shall-
ımları ve harbiçlerin heyallarına son
qoyan, sağlamlıqlarını itirmesine
sebab olmalarının azaçları
meselesi dikkat yelirmeye çağırı-
nın. Yaxşı clardı ki, Senat sedri
Fransanın Minsk rıpushı hemsedri
olması prizmasında çıxış edər,
Ermenistanın milalnamez azeril-
rin xeritlərinə tegid etmeye
məcbur edəydi. Bununla da dünyaya
bilirılıñ Ermenistanı bu istiq-
mədən vərdiyi çağınşara destek
vermiş olardı.

da cəlb etmək üçün fəaliyyətə başlıyıf. Onun sözləri görə, Rusiya masadə təl qaldığı üçün Fransanın yanına alımaqla, Azərbaycan-Türkiyə tandemindən qarşı mübarizə aparımagə çalışıcaq:

"Qədəm hadis status məsələsinin gündülyünlərini qətnamə, problemləri qalırıqlaşdırmaq, onun rəsulunu artırmaqdır. Bununla Rusiya tərəfi Azerbaiyancan KMTM və Avrasiya İttifaqının cəlb etmək üçün elində bir təzyid kimi istifadə edəcəkdir. President Putinin

"Azərbaycan ictimai rəyində Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi tərəfsizliyinə çox ciddi və əsaslı şübhələr mövcuddur"

Sendan sonra Hamedşirlik İnsti-
tütütünün tarafsızlığını ve şerefsizliğini
sağladığını bilmemeli de leee-
ğibb ve teşvîş doğur. Mînaqâb-
ının hali pressine hamedşirlik
birin dövîlen ali rebahîrlîn
yeynâkâla canunları malez qoy-
durmadan, saxla yâhî behâner
saçmasında münâqâzî tâserîlerini
birin iğâzîlerini hârekâletlerini aq-
şapâde desteklemesiyle 20 ilce
ve 100 nüfuslu mahallelerinde
tarafesiz móvâzînâsîde topluluğunu
taklit edip tutâjîyi söz ve
şâhîzâdeye rava bilim. Ekşînia
hamedşirlik usûlîsiyle onu da olıraq
uzudâzâmîne ve onu da olıraq bü-
lâtîde Cenubî Qatâqâ bolgesine
asıl vezîyâtiyle salgınlaştırmış
saç etmiş.
Millî Meclis sendi Sabîha Qalâ-
rafa Fransa Senatınından sendi Jér-
âl-Largen'in Ermenistanlıydı ve qâdî
şâhîzâdeyi hittâbi sendi Jérâl-
Largen'in Ermenistanlıydı ve qâdî
şâhîzâdeyi hittâbi sendi Jérâl-

rezil ve biterəlli açıqlamalarına keskin reaksiya verib. Spiker vurğulayıb ki, fransız hemkarı tərəfindən verilən beyanatlar onun ölkəsinin Minsk qrupu həmsədri

xüsusi vuruşları kişi, eger Fransız Senatının sadri heqeqen işlərini siz se edələti olañm iyiliy gümüşdə olus, salafırı teke Ermenistanla deyil, Azərbaycana da edər! "Əgəndən yaxın azad olunmuş azraqların 30 il arzını Ermenistan tərəfindən töredilmiş vəandalızm və barbarlıq, bu gün "Qafoşqan Xırsoğanı" adlanan Ağdam şəhərin öz gözləri lemiş gürüm. Belə bir sefer Senat sadrının hem de ölkəmizdə digər xalqların dininə, medeniyetinə, tarixinə göstərən hörməti sahidi olmuş imkanı verdi. Hə seyden evvel, eله mehz erməni xalqının dininə ve medeniyətinə göstərən hörməti, Bakının merkezi həndə məvcud olmuş erməni kilsəsinə gərdi. Bu isə ona 30 il-lik ləğal dövründə Ermenistan tərəfindən Azərbaycan azraqlarında ona dini ve medeni abidələrinə yekin edilmişdi, məscidlərinə yekin edən donuz saxlanımları, müqayisələr apardıq imkanı təşvih. Lakin təsdiq edirəm ki, fransız həmkarları bəlli ol adıma atmaq yerinə, qarəzi və birləşdirmə mövqə tutmağı üstünük verdi".
Səlim Körkəm in Azərbaycan la-

da zeffiledir. Bu, bir da bu Fransa ATƏT-in Minsk qrupunun həmsərdi kimi tərəfəsindən təqdim edir: "Fransa Senatının seddi Jərар Lərşenin söyləydi: İlkar region xalqları arasında qarşılıqlı dələq mühümətin formalaslaşmasında, davamlı sübhə və sahifə formulunun tapılması şəxsləri ciddi zərbədir, Fransa hökuməti onu pərvənləşdirir. Vətən mührəsinə qarşıdır. Buna nüvəli iddiyari oy枉-objektivlik adətdəsi və birtəlli mövzə Azərbaycan xalqının yadşəndəsinə dərin iz buraxıb. Müharibədən sonra mühasinələrə overaklı rühəm, qaytarılmışına etbiyicə düşüydülər bir vaxtda xırba boyanılan sənəmləndən eləqlərən geleceyi haqqında niklin düşmənəye esas vermir. Azərbaycan icilmə reyinə Fransanın ATƏT-in Minsk qrupunun həmsərdi oləkisi kimi tərzəstifləyinə ciddi və esasi şübhələr mövcudlardır. Jərər Lərşenin son açıqlaması bu şübhələrin dəha dərinləşməsinə xidmət edir". Deputat münaqışının artıq başa çatdırılmış, böyük ox bölgələrin postkifitlərin dövrünün realşalarının düzgün qeylləndirməsi olduğunu vurğulayıb: "Fransada doğrudan

olmayacağı, Müşeyyen bir narazılık arasında tekrar Kerevî Karabağ mesalesinden sonra Karabağın varlığı tezgâh kimi istifade edecek. Fransız process celib etmekle "status" mesalesini qılıcıdır ve danışmanın gündeme getirilecektir. Hələk, Rusiya işin gündərində çalışır ki, Paris prosesində konar qalıñ. Rusiyaya buna görəmək isteyiñ, Kürdən düşmənligi təsdiq etməyi istəyir. Azərbaycanın işin tətbiqindən bilyüñan işin edilir. Azerbaycan üçün yeni bəhrani proses başlaya bilər. Fransanın Karabağda erməni separatçılarının dəstək vermesi bunu göstərir. Fransa və Rusiya arasında Qaraçay müzakirəsi separatçı qəbaradışı xidmət edir. Fransa senatının üzvləri separatçuların "mütəsəkkilinlin" tanınmasının rəhbərliyi səhbi olur. Həsab edirim ki, Azərbaycan Fransaya nota verməli i Minsk qrupunun yeniden dərgilələşdiriləcək zərərlərini bildirməlidir. Rusiyanın bu kimisi fealiyyətinin qarşısının alınması əvvəl Moskva ilə sistemli şəkildə danışmalıdır. İlk növbəde Dəlin dəfəndistə postu qoymaq üçün hərəkət keçmək lazımdır.

İsmayıllı Qocayev

İsmayıllı Qocayev